



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

Q Ə R A R

№ 9/4

Bakı şəhəri

15 aprel 2015-ci il

AMEA-nın adlı mükafatları üzrə keçirilmiş müsabiqənin nəticələri haqqında

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli 6/3 nömrəli qərarına əsasən 2015-cil il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilmişdir. Müsabiqə AMEA-nın adlı mükafatları haqqında əsasnamələrə uyğun olaraq təşkil edilmiş və müsabiqənin keçirilməsi, eləcə də şərtləri haqqında elan respublikanın nüfuzlu informasiya vasitələrində, o cümlədən “Azərbaycan” qəzetində, AMEA-nın “Elm” qəzetində və www.science.gov.az İnternet portalında yerləşdirilmişdir.

Müsabiqədə iştirak etmək üçün irəli sürülmüş alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə AMEA prezidentinin 31 mart 2014-cü il tarixli 42 nömrəli sərəncamı ilə yaradılmış Ekspert Komissiyasına təqdim olunmuşdur. Ekspert Komissiyasının 8 aprel 2015-ci il tarixində keçirilmiş yekun iclasında AMEA-nın adlı mükafatlarına namizədlər seçilmiş və onlar haqqında müvafiq rəylər AMEA Rəyasət Heyətinə təqdim edilmişdir.

AMEA-nın mükafatları üzrə Ekspert Komissiyasının namizədlər haqqında təqdimatını nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. Siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi robust analizi texnologiyalarının nəzəri əsaslarının yaradılması sahəsində silsilə elmi əsərlərinə görə akademik Telman Abbas oğlu Əliyev AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə təltif edilsin.
2. Bioresursların tədqiqi ilə bağlı fundamental və tətbiqi elmi əsərlərinə görə akademik Tariyel Hüseynəli oğlu Talıbov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif edilsin.
3. Azərbaycanın musiqi tarixinə və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədqiqatlarına görə AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə təltif edilsin.

4. Qara ciy rin subklinik patologiyasının onkoloji probleml rinin t dqi il  baqlı fundamental elmi  s rl rin  g r  akademik C mil  ziz oqlu  liyev AMEA-nın Akademik Mir s dulla Mirqasımov adına m kafatı il  t ltif edilsin.
5. S nayed  katalitik kreking prosesinin inkişafına dair fundamental v  t tbiqi elmi  s rl rin  g r  akademik Musa İsmayıl oqlu R st mov, AMEA-nın Akademik Yusif M mm d liyev adına m kafatı il  t ltif edilsin.
6. Kristallokimya, mineralogiya v  geokimya sah sində silsil   s rl rin  g r  geologiya-mineralogiya  zr  elml r doktoru M mm d İsa oqlu  ıraqov AMEA-nın Akademik Musa  liyev adına m kafatı il  t ltif edilsin.
7. Az rbaycan etnoqrafiyasına h sr olunmuş  oxcildlik silsil  elmi t dqiqat  s rl rin  g r  akademik Teymur  miraslan oqlu B nyadov AMEA-nın Abbasqulu aqa Bakıxanov adına m kafatı il  t ltif edilsin.
8. AMEA-nın İşl r idar sin  (siyasi elml r  zr  f ls f  doktoru F t li Abdullayev) v  AMEA R yas t Hey ti Aparatının Maliyy -iqtisad v  m hasibat u otu ş b sin  (texnika  zr  f ls f  doktoru İlqar Quliyev) tapşırılısın ki, adlı m kafatlarla t ltif edilmiş şəxsl rin h r birinə 5 000 (beş min) manat v saitin  d nilm sini t min etsinl r.
9. Q rarın icrasına n zar t AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev  h val  edilsin.

AMEA-nın prezidenti

akademik Akif  lizadov

AMEA-nın akademik-katibi

akademik Rasim  liyev

